

**ABDULLALI ARZU XANLAR QIZI**

*Azərbaycan Dövlət Pedaqoji  
Universitetinin II kurs magistrantı  
E-mail: abdullali@yahoo.com*

## **SOVET İTTİFAQININ KEÇİRDİYİ DAXILI BÖHRAN VƏ SÜQUTUNUN SÜRƏTLƏNMƏSİ**

**Açar sözlər:** Sovet imperiyası, yenidənqurma, siyasi böhran, demokratiya, milli münaqişə

**Key words:** Soviet Empire, reconstruction, political crisis, democracy, national conflict

**Ключевые слова:** советская империя, реконструкция, политический кризис, национальные конфликты, демократия

Artıq 80-ci illərin ortalarında sovet ölkəsinin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında böhran yaranmışdı. Böhranlı vəziyyətin simptomları hələ 70-ci illərin ortalarından görünürdü, elmi-texniki tərəqqi ləngiyirdi, sənayedə avadanlığın mənəvi aşınması, infrastrukturun zəifliyi, təbii ehtiyatlar hasilatının çətinləşməsi və bahalaşması, maddi ehtiyatlar qıtlığının meydana gəlməsi təzahür edirdi. [1, s58]

Böhrana əsas səbəb rəvan işləməsi üçün qüdrətli rəhbər tələb edən sosialist cəmiyyətinin uzun müddət, xüsusən 70-ci illərin ortalarından onu idarə edə biləcək, xüsusi keyfiyyətlərə sahib liderə malik olmaması idi. 1985-ci ildən Sovet imperiyasına rəhbərlik edən Sov. İKP MK-nın baş katibi M.S.Qorbaçov isə qurmağa yox, dağıtmağa çalışırdı. [2,s45] Sonralar, Türkiyənin Amerika Universitetindəki çıxışında o etiraf etmişdi: "Həyatımın məqsədi kommunizmi məhv etmək olub." Belə bir şəxsiyyətin rəhbərlik etdiyi sosialist dövlətinin dağılması təbii idi.

İctimai həyatın bütün sahələrində partiya amırliyi gücləndikcə, bu təşkilatda mənəvi çürümə prosesi sürətlənirdi. Partiya özünə sosial dayaq yaratmaq üçün xalqları, cəmiyyəti və kollektivləri, təşkilatları parçalayırdı. İqtidar tərəfdən dəstəklənən elitar-partiya-təsərrüfat "fəalları" əldə etdikləri imkanlardan sui-istifadə edərək varlanırdılar. [3,s200] Məkrli yolla faydalanan firildaqçılar "sosialist həyat tərzi" meyarlarına sığışmayan dəbdəbəli yaşayış və yiğdiqlarından asudə bəhrələnmək naminə mövcud siyasi-ictimai sistemin dağılmasına biganə idilər. Hakim üsuli-idarənin mənəvi dayağı olan kommunist ideologiyası iflasa uğramaqdır idi. Xalq öz real vəziyyətini dərk edir, sovet imperiyasının ideologiya dayaqları sarsılırdı. Sovet respublikalarında milli özünüdərk, suveren hüquqların hakim-şovinist dairələr tərəfindən tapdalanmasına, respublikaların milli sərvətlərinin talan olunmasına etirazlar güclənməkdə idi. [4,s30]

Dövləti qanunlar deyil, partiya elitasının maraqları idarə edirdi. Sözdə elan olunmuş demokratik hüquq və azadlıqların real təminatı yox idi. İqtidar hüquqi nihilizmin dərinləşməsində maraqlı idi. Qanunsuzluq, ona qarşı mübarizənin səmərəsizliyi adamları siyasi həyəta münasibətdə laqeydləşdirirdi. [5,s67]

Sovet ittifaqının iflası mühüm xarici səbəblərlə də şərtlənirdi. Qərbdə "bəla imperiyası" kimi damgalanan bu "super" dövlət iki sistem-kapitalist və sosialist sistemləri arasında çox böyük çətinliklə hərbi priaritet yaratmağa nail olmuşdu. Lakin dünyanın demokratik dövlətləri ona qarşı qüvvələrini birləşdirdilər. Ümumdünya antikommunizm liqasının fəaliyyəti genişlənmişdi. Beynəlxalq müsəlman dini mərkəzləri də bu liqaya qoşulmuşdu. Ümumdünya "İslam liqası" 1976-ci ildə kommunizmə qarşı müqəddəs müharibə elan etmişdi. 70-ci illərin sonlarında təşkil olunmuş "İslam İnternasional"ı da SSRİ-də müsəlman antikommunist və

antisovet qüvvələri birləşdirmək uğrunda mübarizə aparırdı. [6,s460]

Moskva mərkəzdənqacaq qüvvələri zəiflətmək üçün ənənəvi “parçala, hökm et” siyasetindən daha geniş istifadə etdi, milli münaqişələri qaldırdı, xalqlar arasında qanlı nifaq saldı.

“Yenidənqurma” siyasetinin ziddiyətliyi, mühafizəkarların ciddi müqaviməti üzündən mövcud siyasi və iqtisadi rəhbərlik metodlarını demokratikləşdirmək tədbirləri baş tutmurdu. Köhnə idarəcilik mexanizminin dağılması, yeni mexanizmin isə hələ yaradılmaması ilə əlaqədar ittifaqın düşdürüyü ümumi böhran gündən-günə dərinləşirdi. Xalqın güzəranı pisləşirdi. Belə bir şəraitdə SSRİ-nin dağıılma prosesinin qarşısını almaq üçün hakim dairələr milli münaqişələri, antitürk, antiislam siyasetini qüvvətləndirirdilər. Mühüm geosiyasi məkanda imperianın türk xalqları ilə Türkiyə arasında körpü olduğundan Azərbaycan əsas zərbə hədəfi idi. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlıların soyqırımı törətmək, Azərbaycanı parçalmaq, bu yolla bütün regionda ağalığı saxlamaq siyaseti həyata keçirilirdi. Uzun illər müasir fürsət gözləyən erməni millətçiləri yaranmış vəziyyətdən məharətlə istifadə edib, bu dəfə də Azərbaycanın hesabına öz torpaqlarını genişləndirmək məqsədi ilə fəaliyyətə başladılar. [7,s48] Lakin Azərbaycan Respublikasının Moskvaya sədaqətlə xidmət edən rəhbərliyi yaranmış yeni beynəlxalq şəraitdə qüvvələri düzgün qiymətləndirib xalqı vahid ümummilli platforma ətrafında mübarizəyə qaldıra bilmədi. Onun bağışlanılmaz passivliyi və laqeydliyi nəticəsində Azərbaycanın suveren hüquqları tapdalındı.

Hادisələrin belə gedisi Azərbaycanda milli hərəkatın qalxmasına güclü təkan verdi. 1988-ci ilin əvvəllərindən ilk kütləvi etiraz çıxışları başlanmışdı. Hərəkat həmin ilin sonuna dek, demək olar ki, kortəbbii xarakter daşıyırıldı. Cəmiyyətdə “demokratiya və aşkarlıq” şüarı altında ədalət, humanizm, hüquqi dövlət, xüsusən milli suveren hüquqların qorunması haqqında fikirlər plüralizmi yaranmışdı. Yeni ictimai-siyasi təşkilatlar meydana gəlirdi. [8,s80]

1991-ci il dekabrın 8-də Brest şəhəri yaixinlığındaki “Viskuli” iqamətgahında Rusiya Federasiyası, Ukrayna və Belarus respublikaları rəhbərləri Müstəqil Dövlətlər Birliyi (MDB) yaradılması haqqında müqavilə bağladılar. “Belovejsk sazişi” adlı müqavilədə SSRİ-nin hüquqi subyekt kimi mövcudiyətinə son qoluduğu elan olundu. Brest “üçlüyü” keçmiş SSRİ-yə daxil olan respublikaları da bu birliyə qoşulmağa dəvət etdi.

Orta Asiya respublikaları və Qazaxstan rəhbərləri Türkmenistanın Aşqabad şəhərində görüşüb MDB-yə daxil olmaq niyyətlərini bildirdilər. Dekabrın 20-də Qazaxstanın Almatı şəhərində Brest “üçlüyü”, Aşqabad “beşliyi”, Ermənistən, Moldova və Azərbaycan rəhbərlərinin görüşü oldu. Burada SSRİ-nin mövcudluğunun dayandırılması və bununla əlaqədar problemlərin nizama salınması haqqında Bəyənnamə qəbul edildi. Almatı görüşündə Azərbaycan prezidenti MDB ilə münasibətləri müəyyən edən müqavilələr imzaladı. Lakin Azərbaycan parlamenti 1992-ci il oktyabrın 7-də onları təsdiq etmədi. [9,s123]

SSRİ-nin dağıılması, imperiyapərəst qüvvələrin onun bərpa olunmasına göstərdiyi cəhdlərə qarşı xalqların mübarizəsi sayəsində sovet respublikaları dövlət müstəqilliyi əldə etdilər. Tarix XX əsrдə Aərbaycan xalqına dövlət müstəqilliyyini elan etmək imkanı verdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyyi elan edildi. Lakin xalq müstəqil dövlətçiliyini qurmaq, onu inkişaf etdirmək, möhkəmləndirmək və müdafiə etmək yolunda ağır məşəqqətlərlə üzləşdi. [10,s 98]

### İSTIFADƏ OLUNMUŞ ƏDƏBIYYAT SIYAHISI:

- 1.O.Sultanov.80-ci illərin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda siyasi vəziyyət. Bakı, 1995, s.58
- 2.T.Qafarov. Azərbaycan tarixi:XX-əsrin 80-90-cı illəri. Bakı, 1997, s45
3. Azərbaycan tarixi VII cild. Bakı, 2009, s 200
4. Ə.Elçibəy. Deyirdim ki, bu quruluş dağılacaq. Bakı, 1992, s 30
- 5.Ə.Məmmədov. Müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi uğrunda mübarizə. Bakı, 1999, s. 67
6. T.Vəliyev .XX əsr Azərbaycan tarixi. II cild. Bakı, 2009, s.460
- 7.Ə.Elçibəy. Bu mənim taleyimdir. Bakı, 1992, s 48
8. H.Əliyev Müstəqillik Yollarında I-IV cild. Bakı, 1997, s 80
9. A.Mansurov. Tarixinin ağ ləkələri və yenidənqurma. Bakı, 1991, s 123
- 10.T.Qafarov. Müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi. Bakı, 1995, s 98

**ARZU ABDULLALI**  
*master, second year*  
*Azerbaijan State Pedagogical University*

### The internal crisis and the acceleration of fall of the Soviet Union

The social-economical crises in the USSR, political and economical reforms which launched by Center, Precautions direction of transition to market economy, transition from single-party state to multi-party state and ect caused collapse the political system of the USSR. On aegis of nations struggles against attempts of imperialistic forces for recovering USSR, the republics of the Soviet Union achieved independence.

**АБДУЛЛАЛИ АРЗУ МАГИСТР**  
*Азербайджанского Государственного*  
*Педагогического Университета*

### Внутренний кризис в Советском союзе и ускорение Распада Советского союза

Социально-экономический кризис в СССР, политические и экономические реформы начате центром, переход к рыночной экономике, переход от однопартийного общества к многопартийному обществу и др. причины привели к распаду политической системе СССР. Государство советских республик преобрели независимость благодаря борьбе народов против империалистических сил которые хотели восстановить империю.

*Rəyçilər: Prof.t.e.d. S.A.Məmmədov, prof.t.e.d. O.Sultanov  
 ADPU-nun Azərbaycan tarixi kafedrasının 15 fevral tarixli iclasının qərarı ilə çapa  
 məsləhət görülmüşdür. (protokol №13)*